

**Bilal ALARLI**

Yuxu

Mən div yuxusuna gedim,
Gedim, sən duranda gələrəm.
Budaqlar küləyə çırtıq çalanda,
Budaqlar... düymə vuranda gələrəm.
Durub gələrəm özümə,
özümə yol səndən keçir.
Qol-budaq ataram, görərəm,
sənə açdığım qol səndən keçir.
Div yuxusu uzun olur,
Uzun olur... məndən sənə qədər.
Ayılma məni, sən Allah,
qoy bu cırtıdan ömrümü
Div kimi yatım,
ayılıb div olası deyiləm,
ayılarım,
Div olmaq istəyim
yuxuya gedər...

Büt

Mən bir qadının ümid yeriyəm,
üz tutmağa yeri qalmayanda
mənə boylanacaq,
dönə-dönə boylanacaq,
dadına yetməsəm,
yenə boylanacaq.
İlahi, məni öldürmə,
bu ümidləri qırma.
O qadın qürür yerimdə,
həyat ağacımdı,
o qadını sındırma.
Ardımca dikilən baxışları
kürəyimi yandırır,
Yanar o qadın,
ürəyimi yandırır.
Bəzən kəmərimi bərk çəkmişəm,
istəyimdən keçmişəm.
Ağrılar, acılar yemişəm,
dost əlindən zəhər içmişəm.
Dözmüşəm, şükür eləmişəm,
Hər gün, hər gecə fikir eləmişəm...
İlahi, al əlimdən hər şeyi,
amma o qadının ümidlərini alma,
o qadını dərdə salma.
Mən onun göz dağıyam,
çəkdiyi ızdırab bütə döndərib onu,
o hələ də bilmir
çox adamın büt olduğunu...
Mən o qadının ümid yeriyəm,
kiminçün ölsəm də,
o qadın üçün diriyəm.
İlahi, məni öldürmə,
o qadın üçün ümid yeri saxla,
o qadının ümidlərini
diri saxla.

Xırda

Vaxtında görmədiyim xırda işlər
indi cücərib böyüyür,
boy atır mənimlə,
xırdalıqların

zirvəsinə çatır mənimlə.
Görmədiyim xırda işlər
böyük əngələ dönür,
Allahın bəlası kimi
göydən enir.
Xırda işlərin
böyük kölgəsi düşür üzümə.
Görmədiyim xırda işlər
xırda-xırda girir gözümə.
Göz açə bilmirəm,
xırdalıqlardan qaça bilmirəm.
Mən elə düşünürdüm
böyüyün böyük yeri var,
xırdanın xırda.
Xırda deyib,
baş qoşmadığım işlər
və xırda "kişilər"
böyüyüb yekə dərd olur
axırda...

Yuxu

Düşüb bir qızın yuxusundan gəlirəm
əlim ətəyimdən uzun...
Görəsən,
arzusu,
istəyi nədir bu qızın?
Şirin yuxular
adamı başdan alır,
yuxuda olanlar
yuxuda qalır.
Bu qız məni yuxusuna alır,
ağuşuna ala bilmir.
Məndən qaçır,
yuxusunda mənsiz qala bilmir.
Ürəyindən keçənləri dilinə gətirmir,
yuxusunda
ürəyini boşaldır mənə.
İsti baxışları
öpür soyuq üzümdən
dönə-dönə.
Bu qız qanad açıb
uçmaq istəyir yuxuda,
göyərçin olmur.
Yuxusu qaçır,
hər gecə düşüb gəlirəm
bu qızın yuxusundan.
Bu qızın yuxusundan
səhərə çıxmıram,
bircə yuxusu çin olmur
bu qızın.

Yanlış

Hərdən oturub
səhvlərimə düzəliş edirəm.
Başqaları kimi yaşamağı
özümə öyrədirəm.
Yanlış əməllərə alışmışam,
tanımadığım adamı
tanıtmağa çalışıram.
Özünü tanıyıb,
məni tanımayıb
tanıtdığım həmişə.
Xislətini gec bilmişəm.
Hər uğuru öz ayağına yazanların
sifarişinə qol qoymuşam.
Özüm keçdiyim yerlərdə
dostlarıma da yol qoymuşam.
Qalxıblar,
ucalıblar,
üstdən baxıblar adama.
Bircə tərif deməyiblər adıma,
Şöhrətə mindirdiklərimin
içində
mənim şöhrətimin xofu yaşayıb,
sən demə.
Mənim uğurumu
ürəyində dərd kimi daşıyıb,
sən demə.
Sığındığı dağı
ucalığına qısqananlara
kölgə olmuşam

ömrüm boyu.
Özlərinə boy verməyib
mənim üçün qazdıqları quyu...
Səhvlərimə düzəliş edirəm,
kimsənin səhvini üzünə vurmuram,
sinə dağlamıram,
ürək sındırmıram.
Üzünüzə açılmış qapıları
qapamayın, deyirəm,
bağlı qapılara tuş gələrsiniz.
Qətlimə fərman verdiyiniz yerdə
özünüz edam edilərsiniz.
Məni qoruyun,
uğurunuzu alqışlamaq üçün qoruyun,
günahlarınızı bağışlamaq üçün qoruyun.

Zalım

Ürəyin dolur,
boşala bilmirsən.
Hər şey daşa dönür səninçün,
sən dönüb daş ola bilmirsən.
Sıxılırsan,
islanmış paltar kimi
suyun çıxır.
Bu yükün altında
nə əriyib gedirsən,
nə də
boyun çıxır.
Gündə yüz dəfə ölüb-dirilirsən,
ölüm də qaçır səndən.
Bu zalım dünyada
zalım ola bilmirsən,
zülm də qaçır səndən.
Əlin əllərdən üzüləndə
oturub
dizinə döyürsən.
Gözünü yumduğun şeylərə
indi gözünü döyürsən.

Təmizlik

Telefonunun yaddaşını təmizləyirsən
şəkillərimdən,
gözlərimi gözlərinə həsrət qoyursan.
Mənimlə keçirdiyin günlərin günahlarını
belə yuyursan.
Həmişə təmizlikdə olasan, deyirəm.
Bəs deyirdin,
adımı telefonundan silib
ürəyinə yazmağını istəyirsən?!
Mən sənin xatirində
şəkil kimi qala bilmərəm,
bunu yaxşı bilirsən.
Həyatından özümü,
həyatindən izimi,
ürəyindən şəklimi silirsən.
Amma
təmizlənmiş adının üstündə
həmişə bir təhlükə qalır,
ömrünün silinmiş səhifələrində
mən böyüklükdə
ləkə qalır.

Unut

Onsuz da məni unudacaqsan -
mən səni unuduğum kimi,
bir qırağa qoyacaqsan -
sevgidən doğan
qəzəbi, kini.
Daha məni qısqanmayacaqsan
məni sevnələrə,
mənim sevdiklərimə,
həsrət sıxmayacaq ürəyini.
Unut
sənin üçün yandığımı,
sən üşüyəndə
mənim
ocaq kimi alovlandığımı...
Unut
bütün yaxşılıqları,
pislikləri,

paxıllıqları,
xəbəslilikləri.
Unut vədini,
sözünü.
Unut özünü,
mən unuduğum kimi.
Unuda bilsən,
bil ki,
bu
sən deyilsən.

Toy

Sən mənə toy tutub,
özünə toy edirsən.
Mən sənin toyuna gəlməyəcəyəm,
Arxanca həsrətlə baxmayacağam.
Səndən sonra
ürək dolusu
danışıb-gülməyəcəyəm.
Oturub ömrümün dalanında
tüstülədəcəyəm çəkdiklərimi...

Çiçək

Bir bağçaya bağban oldum,
Gülüm çiçək açmadı ki!
Qollarımı budaq bildim,
Əlim çiçək açmadı ki!..

Üzü qışa azdırdılar,
Məzarımı qazdırdılar.
Məni yerə basdırdılar,
Ölüm çiçək açmadı ki!

Yük

Ömrümün əyri yollarını
düz getdim,
çaşmadım,
azmadım, öldüm.
Hər şeydən danışdım,
hər kəsdən söz saldım,
tərifini göylərə qaldırdım
tərifə layiq olmayanların,
özümdən yazmadım,
öldüm.
Mən yalan danışmadım,
təkcə özümü aldadıb yaşadım,
özümçün yaşamadım ancaq.
Çiynimi verdim dostların,
tanışların yükünə,
öz yükümü
düz-əməlli daşımadım ancaq.
Mənim yükümü çəkən olmadı, öldüm,
çəkiləsi yüküm qalmadı, öldüm.
Ayaq üstə qoyduqlarım,
dartıb quyudan çıxardıqlarım,
hər addımda quyumu qazmağa
lüzum qalmadı,
fələk sizdən dərin qazdı,
gəlin, götürün
özünüzü məndən.

Kitab

Mən öz kitabımı
özüm yazdım,
neçə dəfə
qatladım,
açdım...
Tanrının üzünə ağ olmadım,
di gəl ki,
fələyin yazdığından qaçdım.
Götürmədi sözümü
Tanrının
dilibilməz bəndələri.
Mənim kitabımda
Tanrının Tanrı yeri var,
bəndənin bəndə yeri!
Bircə
mən öz yerimdə deyiləm.